

AZƏRBAYCAN ƏDƏBİYYATINDA TƏNQİDİ REALİZM EPOXASI HAQQINDA İSA HƏBİBBƏYLİNİN ELMİ-NƏZƏRİ FİKİRLƏRİ

İ.Həbibbəylinin M.F.Axundzadənin ırsinə, "nazimi-ustad" məsələsinə müasir ədəbiyyatşunas baxışları



Gülxani PƏNAH

(Əvvəli ötən sayalarımızda)

Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzulininin ırsinə münasibətini araşdırın. İ.Həbibbəyli onu ədəbiyyatın böyük səkkizliyinə daxil etməməsinin səbəbini ("Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır"-M.F.A) göstərir, fikrini davam etdirərək bildirir ki, "diqqətlə nəzər salınsa, Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulinin "məsava şairlərin" (şairlərin - İ.H.) sırasına da aid etməmişdir. O, Füzulinin sadəcə nazim yox, "nazimi-ustad" adlandırmışdır. Elmi ədəbiyyatda "nazimi-ustad" məsələsindən bəhs edilərkən bu izafət tərkibli birləşməyə bir yerdə qiymət verilmiş, ayrı-ayrılıqda baxılmamışdır". İ.Həbibbəyli burada hər iki sözə bir yerdə baxmaqla yanaşı, həm də ayrı-ayrılıqda yanaşmaq da lazımlıydı, bu baxımdan söz birləşməsinin ikinci tərəfindəki "ustad" ifadəsinin xüsusi maraq doğurduğunu söyləyir: "Çünki nəzm yazanlara heç vaxt ustاد demək mümkün olmazdı. Mirzə Fətəli Axundzadə kimi mütəfəkkir şəxsiyyət "ustad" sözünü elə-bələ işlədə bilməzdı. Bu baxımdan yanaşlıqda mətnədəki "ustad" sözü heç də təsadüfi olmayıb, Mirzə Fətəli Axundzadənin Füzulinin fərqini, hətta böyüklüğünü qəbul etməsi deməkdir. Mirzə Fətəli Axundzadə iddia olunduğu kimi heç də Məhəmməd Füzulinin inkar etməmişdir, böyük şairin adını çəkmış və ondan ustad səviyyəsində söz açmışdır. Lakin Məhəmməd Füzulinin şeirləri ona "xəyalatında əsla təsir" olmayan nəzm təsiri bağışlamışdır. Buradakı "təsir" sözünü Mirzə Fətəlinin yozumuna görə təsvir, reallıq, həyatilik, canlı danışq dili və şair kimi başa düşmək lazımlıdır". Bunları isə həqiqətən də Məhəmməd Füzulinin lirikasında Molla Pənah Vaqif ilə Qasım bəy Zakirin şeirlərində olduğunu kimi görməyən, görülməsin də qeyri-mümkün sayan İ.Həbibbəyli bildirir ki, "Mirzə Fətəli Axundzadə isə belə hayatı təsvirlərin oxucunu vəcdə gətirməsini, zövq verməsini əsl ədəbiyyat, yəni realist ədəbiyyat hesab edir. Buna görə də onun fikrincə, «qəzəliyyat məzaci-insanide hərgiz bir şövq və vəcd əmələ gətirmir». Realist ədəbiyyat haqqındaki təsəvvürlərinə, necə deyərlər, "zövqünə və məzacına" uyğun gəlmədiyi üçün Məhəmməd Füzulinin "nazimi-ustad" adlandırmışdır".

"Nəzm və nəsr" adlı məqaləsində Mirzə Fətəli Axundzadənin ilk növbədə "yeni dövrde böyük ədəbiyyat üçün əsl şeirin prinsiplərini" aydınlaşdırıldığını, "ondan sonra həmin şərtlərə uyğun gələnləri və gəlməyənlər" i müəyyən etdiyini söyləyir: "Məqalədə böyük ədib ədəbiyyata, şairlərə qiymət verərkən, iki yerde "zəkr etdiyim şərt", "dediyim şərt" sözlərini işlətmüşdür ki, bunlar da Mirzə Fətəli Axundzadənin şairlərə qiymət verərkən təsəvvür etdiyi, ana xətlərini müəyyənəldərdi yeni dövrün ədəbiyyat prinsiplərindən çıxış etdiyini göstərir".

İ.Həbibbəyli bu qənaətə gəlir ki, Mirzə Fətəli Axundzadənin Füzulinin "nazimi-ustad" adlandırma heç də onu bir sənətkar kimi qəbul etməməsi, inkar etməsi demək deyildir. Əksinə, göründüyü kimi, Mirzə Fətəli Axundzadə ondan "ustad" səviyyəsində bəhs etmişdir. Əks halda o, sadəcə "nazim" sözünü yazımaqla da kifayətlənə bilərdi.

"Nəzm və nəsr haqqında" məqaləsində bir neçə yerdə Mirzə Fətəli Axundzadənin "nazim" sözünü şair yox, nəzm yazan mənasında işlətdiyini, məqalənin Füzuliya qədər olan hissəsində artıq nəzmlə şeirin, nazimlə şairin fərqi aydınlaşdırıldıqını qeyd edən İ.Həbibbəyli "ona görə də Mirzə Fətəli Axundzadə əgər Məhəmməd Füzulinin sıradan biri olan nəzm yazan hesab etsəydi, yalnız "nazim" ifadəsini işlətməklə kifayətlənməli idi. Ancaq o, ustad olduğunu etiraf etməklə, əslində Füzulinin böyük şairlərin cərgəsində olduğunu gizlədə bilməmişdir"- deyir.

Eyni zamanda İ.Həbibbəyli bu fikirdədir ki, "Nəzm və nəsr haqqında" adlı məqaləsindən göründüyü kimi, Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulinin müəyyən etdiyi şərtlərin əsasında yaranan şeirdə böyük ədəbiyyatda, realist şeirdə olmadığını, yer almadığını bildirmiştir. Bu da "inkar faktı" deyildir, uyğun gəlmir mənasını da daşıya bilir".

Mirzə Fətəli Axundzadənin "zəkr etdiyim şərt" in Azərbaycanın yeni dövr realist ədəbiyyatının prinsiplərində ibarət olduğunu, Molla Pənah Vaqifin də, Qasım bəy Zakirin də yaradıcılığının Mirzə Fətəli Axundzadənin "dediyim şərtlə" - realist ədəbiyyatın prinsipləri, xüsusiyyətləri ilə səsləşdiy üçün onu heyrətə gətirdiyini ("Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zəkr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaslu - Cavanşirdə düber oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bails oldu. Ondan ötrü ki, dediyim şərt ziyanə onun mənzumatında tapıldı"- M.F.A), hər iki şairdə görüdüy realist sənət prinsiplərini Məhəmməd Füzulidə tapa bilmədiyi və bunun qeyri-mümkünlüğünü də vurgulayıb: "Məhəmməd Füzuli romanistik ədəbiyyatın zirvəsində dayanırdı".

İ.Həbibbəylinin dediyi kimi, Mirzə Fətəli Axundzadənin realist ədəbiyyat baxımdan "nazim" adlandırdığı Məhəmməd Füzulinin öz dairəsində, romantik ədəbiyyatda ustad olduğunu görəmiş və etiraf etmişdir. Mirzə Fətəli Axundzadənin nəzərində Məhəmməd Füzuli realist ədəbiyyat baxımdan "nazim", hayatı təsvirləri olmayan ədəbiyyatda, yəni romantik şeirdə isə "ustad"dır. Realizm gözü ilə baxanda onun

"xəyalatında əsla təsir yoxdur." Romanistik ədəbiyyat istiqamətində isə Füzuli "xəyalatında" - ilhamında, istedadında, bədii düşüncəsində ustaddır. Və mətn-dəki "ustad" sözü Füzulinin romantik ədəbiyyat sahəsindəki xidmətlərinə, böyükliyünə Mirzə Fətəli Axundzadə tərəfindən verilmiş qiymətin ifadəsidir. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər yazı yazana Mirzə Cəlil deyilmədiyi kimi, hər şair də ustad adlandırılmalıdır. Ustad - ədəbiyyatda da, siyasetdə də, həyatda da tituldur. Və Mirzə Fətəli Axundzadənin nəzərində də Məhəmməd Füzuli ustaddır, ancaq realist deyildir, "xəyalatında əsla təsir yoxdur".

M.F.Axundzadənin fikir və mülahizələrini dərindən araşdırın İ.Həbibbəyli onun Füzuliya aid "nazimi-ustad" sözündə böyük, dərin bir təessüf hissini ifadə olunduğunu görür: "Ustaddır, adı şair deyildir, böyük sənətkardır, hayatı, "xəyalatında" "Kür qıraqı, yaşılbəş sona", "barmağında xatəm, belində kəmər" gözəllər, Qarabağ, Xındırıstan, durnalar, "axta zoğal" yoxdur. Yəni Mirzə Fətəli Axundzadə Məhəmməd Füzuli boyda ustad sənətkarın yaradıcılığında real hayatı proseslərin, sadə, açıq dildə "danişan" surətlərin, reallıqları ifadə edən misraların olmamasına dərindən təessüf etmişdir. Bu mənada "nazimi-ustad" ifadəsindəki "ustad" təyinatının yanında işlədilən "nazim" sözü dərin qatlardakı çox böyük təessüfü də bürüze verir".

İ.Həbibbəyli həm də bu qənaətdədir ki, "xəyalatında əsla təsir yoxdur" mülahizəsindəki "əsla" ifadəsi Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzulinin şeirlərindən "təsirin" - təsvirin olmamasına nəinki təessüfləndiyini, hətta hidətləndiyini gösterir. "Əsla" sözündən təccüb hissələri duyulur. Necə olub ki, ustad bir şairin əsərlərində təsir olmayıb? "Əsla yoxdur" hökmündən qəzəb də oxunur. Sanki Mirzə Fətəli yanib-yaxılır. Yəni Mirzə Fətəli Axundzadə çox arzu edəmiş ki, Məhəmməd Füzuli boyda böyük "ustad" sənətkarın xəyalatında "təsir" olsun. İndi ki belə hayatı təsirlər, təsvirlər yoxdur, onda kim olursa olsun, hətta "ustad" Füzuli də olsa, yenə şair deyildir. Məntiq bundan ibarətdir".

Mirzə Fətəli Axundzadə klassik romantik ədəbiyyatla, qəzəl janrı ilə, yaxud da didaktik janrlarla XIX əsrin reallıqlarını və vəzifələrini ifadə etməyin çətinliyini, bəlkə də mümkün olmadığını düşündürünü qeyd edən İ.Həbibbəyli "Mirzə Ağa xan Təbrizinin pyesləri haqqında kritika" adlı məqaləsində onun çox açıq şəkildə yazdığı fikirləri (artıq "Gülüstan" və "Zinətül-məcalis" dövrü keçmişdir. Bu gün bu cür əsərlər milletin işinə yaramır") diqqətə çəkir və bildirir ki, böyük ədib "Nəzm və nəsr" haqqında məqaləsində «qəzəliyyat məcəzi-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir» qənaətində olduğunu da birmənali olaraq bəyan etmişdi. O hətta yeni dövrün meydana çıxardığı janrlar haqqında da konkret fikrə ("Bu gün millet üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır") gəldiyini yazar.

İ.Həbibbəyli Mirzə Fətəli Axundzadənin özünün Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq komediyalarını və

"Aldanmış kəvəkib" povestini yazmaqla özü də səxsən bu prinsiplərə cavab verən əsərlər yaratdığını, ədəbi-tarixi prosesdə baş verən yeniləşmələrin doğruduğunu janrların heç birinin Füzulidə olmadığını bildirir və qeyd edir ki, "Orta əsrlərdə nəinki Azərbaycanda, bütövlükdə türk-müsəlman dünyasında komedyianın niyə yazılmadığını düşünmək özü də bir komedyiadır. Mirzə Fətəli Axundzadə də Füzulini sənetini qəzel janrina həsr etməkde qınamır. Əksinə, bizim fikrimizcə, o, Məhəmməd Füzuli klassik romantik lirikanın ustası kimi qiymətləndirir. Axundzadəni narahat edən odur ki, romantik ədəbiyyat yeni tarixi epoxada "millətin işinə yaramır", qəzel-qəsidi janrında yazmaq maarifçilik hərəkatı ilə səciyyələnən XIX əsr üçün "nazimlik"dir. Bu mənada Mirzə Fətəlinin Füzulini şair hesab etməməsi həm də XIX əsr üçün "xəyalatında əsla təsir" olmayan klassik romantik lirika janrlarının daha kara gəlməməsindən doğmuşdur".

Azərbaycan ədəbiyyatşunaslıq elmi-ədəbi fikrinin Mirzə Fətəli Axundzadənin Füzuliya sərt münasibətinin ədəbiyyatı bu böyük dühanın parlaq sənətinin nəzirəciliyə meydan açan, yeni janrlarda yazıl-yratmağı buxovlayan cazibəsinin xilas etməklə əlaqədar olmasına dair qənaətlərini də reallığa uyğun bilir. Məsələnin bu cəhətinə böyük dramaturq Cəfər Cabbarlı çox dolğun və obyektiv şəkildə işlə saldıqını ("Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi. ...Füzuli öz dühəsi ilə Azərbaycana parlaq, klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühəsi üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı... Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik deyildi. Azərbaycan ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addimlarla yüksəkliye doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişlə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı... Beləliklə, Azərbaycan ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdır. Artıq ədəbiyyat... Füzulinin dahiyənə şeirlərini daha bayğı, daha zəif və boyasız bir şəkildə təkrar edir... «füzulianə» şeirlər yazmaq şairlərin idealı olmuşdur. Bənzəmələr, təxmislər baş alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini öz də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayırı çıxmayıb, uzun illər yeni bir şəklə keçmirdi"-C.C.), Cəlil Məmmədquluzadənin fikirlərini (Füzulinin «məktəbi-əbədisi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görünməkdədir") yada salır və gəldiyi qənaət budur ki, "bu mənada, Mirzə Fətəli Axundzadə Füzulini "Nazim" adlandırmışla ədəbi mühitin gözdən salmaq, ədəbiyyatı onun tilsimində xilas etib, realist məcraya yönəltmək istəmişdir".

(Davamı var)